

## SÜNI İNTELLEKT FƏLSƏFƏSİNİN İNKİŞAF MEYLLƏRİ

Turanə Əsədova  
Gəncə Dövlət Universiteti  
[esedovaturane246@gmail.com](mailto:esedovaturane246@gmail.com)

*Açar sözlər:* fəlsəfədə şüur problemi, süni intellekt, süni intellekt fəlsəfəsi.

“Süni intellekt”, şüurun elmi tədqiqinin mühüm istiqamətlərindən biri kimi qəbul edilsə də, tədqiq olunan mənbələrə əsaslanaraq, belə bir nəticəyə gəlmək olar ki, XX əsrin ikinci yarısından başlayaraq, süni intellekt fəlsəfəsi fəlsəfənin nisbatən müstəqil bir sahəsi kimi formallaşmağa başlamışdır. Süni intellektə olan marağın sürətlə yayılmasına baxmayaraq, böyük əksəriyyət onun nə olduğu və ya problematikasının nələri əhatə etdiyinə dair əz məlumatlıdır.

Məqalədə, fəlsəfənin yeni bölməsinin fəlsəfi biliklərin müstəqil sahəsi kimi meydana çıxması faktı və dövrü müəyyənləşdirilmiş, həmçinininsüni intellekt fəlsəfəsini, fəlsəfənin müstəqil bölməsi kimi formallaşmağa başladığını əsaslandırmaya imkan verən xüsusiyətləri müəyyən etmək üçün təqdim olunan ədəbiyyat tədqiq edilmişdir. Bu məqsədlə, şüur və süni intellekt fəlsəfəsinə dair yazılmış elmi əsərlərdən və məqalələrdən istifadə edilmişdir.

Tədqiqatın əsas elmi nəticəsi bundan ibarətdir ki, süni intellekt fəlsəfəsi fundamental biliklərin yeni sahəsi olsa da, nisbatən müstəqil sferasıdır. Süni intellekt fəlsəfəsinin əsas məsələsi, “maşın düşünə bilərmi?” əsas suali ilə müəyyən edilir və ümumi fəlsəfi kateqoriyaların funksiyalarına oxşar rolu yerinə yetirən xüsusi metodoloji aparatdan ibarətdir.

## ТЕНДЕНЦИИ РАЗВИТИЯ ФИЛОСОФИИ ИСКУССТВЕННОГО ИНТЕЛЛЕКТА

Турана Асадова

**Ключевые слова:** проблема сознания в философии, искусственный интеллект, философия искусственного интеллекта.

Хотя «искусственный интеллект» считается одним из важных направлений научного изучения сознания, на основе исследований источников можно сделать вывод, что начиная со второй половины XX века философия искусственного интеллекта начала формироваться как относительно самостоятельная область философии. Несмотря на быстрое распространение интереса к искусенному интеллекту,

подавляющее большинство мало что знает о том, что это такое и в чем заключаются его проблемы.

В статье определяется факт и период возникновения новой отрасли философии как самостоятельной области философского знания, а представленная литература изучается с целью определения характеристик, позволяющих обосновать формирование философии искусственного интеллекта как самостоятельный раздел философии. Для этого использовались научные труды и статьи, написанные по философии сознания и искусственного интеллекта.

Главный научный результат исследования заключается в том, что философия искусственного интеллекта является относительно самостоятельной сферой, хотя и новой областью фундаментальных знаний. Центральный вопрос философии искусственного интеллекта: «Может ли машина думать?» определяется ее основным вопросом и состоит из особого методологического аппарата, выполняющего роль, аналогичную функциям общесофийских категорий.

## DEVELOPMENT TRENDS OF ARTIFICIAL INTELLIGENCE PHILOSOPHY

Turana Asadova

*Key words:* the problem of consciousness in philosophy, artificial intelligence, philosophy of artificial intelligence.

Although “artificial intelligence” is considered one of the important directions of the scientific study of consciousness, based on the researched sources, it can be concluded that starting from the second half of the 20th century, the philosophy of artificial intelligence began to form as a relatively independent field of philosophy. Despite the rapid spread of interest in artificial intelligence, the vast majority know little about what it is or what its problems involve.

In the article, the fact and period of the emergence of a new branch of philosophy as an independent field of philosophical knowledge is determined, and the literature presented is studied in order to determine the characteristics that allow to justify the formation of the philosophy of artificial intelligence as an independent branch of philosophy. For this purpose, scientific works and articles written on the philosophy of consciousness and artificial intelligence were used.

The main scientific result of the study is that the philosophy of artificial intelligence is a relatively independent sphere, although it is a new field of fundamental knowledge. The central question of the philosophy of artificial intelligence is, “can a machine think?” is defined by its main question and

*consists of a special methodological apparatus that performs a role similar to the functions of general philosophical categories.*

**Giriş.** “Süni intellekt” anlayışını ilk dəfə eşidən insanlarda - istər elm adamı, istər müəllim, istər tələbə, istərsə də digər peşə sahələrinin nümayəndələri olsun, hamıda təəccüb dolu bir maraq oyanır. Belə bir marağın yaranmasına səbəb isə “şüur” kimi mücərrəd bir məshumun, “süni” ilə birləşdirilməsindən mürəkkəb bir kateqoriyanın ortaya çıxmasıdır. “İntellekt” və “şüur”un “süni” ilə səciyyələndirilməsi, onun insanların maraqlandığı mövzuya çevrilməsi ilə məhdud qalmamış, artıq onun yaxın gələcəkdə həyatın bir sıra sahələrinə tətbiq edilməsi üçün geniş imkanlar açılacağına dair bütün şübhələr demək olar ki, ortadan qalxmışdır. Lakin belə bir məshumun səbəb olduğu maraq bir tərəfə dursun, bu iki anlayışın əhatə dairəsinə dair, demək olar ki, əksər insanda, çox az informasiya mövcuddur. Başqa bir ifadə ilə desək, süni intellektə olan marağın sürətlə yayılmasına baxmayaraq, böyük əksəriyyət onun nə olduğu və ya problematikasının nələri əhatə etdiyinə dair az məlumatlıdır.

**Süni intellekt fəlsəfəsinin meydana gəlməsi.** “Süni intellekt” anlayışının elmə gətirilməsi amerikan filosofu Con Makkartinin adı ilə bağlıdır. Süni intellekt fəlsəfəsi son əsrə bir sıra ingilisdilli ölkələrdə postpozitivizm dalğasında yaranmış fəlsəfi biliklərin və metodoloji fənlərarası fəaliyyətin xüsusi sahəsi kimi formalaşmışdır [2, 24]. Tədqiq olunan mənbələr də onu deməyə əsas verir ki, XX əsrin ikinci yarısında, süni intellekt fəlsəfəsi artıq fəlsəfənin müstəqil bir qolu kimi formalaşmağa başlamışdır.

Halbuki, 1990-cı illərə qədər indiki post-sovet məkanında süni intellekt fəlsəfəsinin problemlərinə maraq son dərəcə zəif olmuşdur, çünki təkcə süni deyil, həm də təbii zəkanın dərk edilməsinə “burjua” nəzəri yanaşmaları marksist doktrinlə uzlaşmırıdı. Halbuki, həmin dövrdə qərbədə, süni intellekt fəlsəfəsinin müstəqil fəlsəfi bilik sahəsinə çevrilməsi prosesi davam edirdi [2, 25].

Süni intellekt, elm və texnologiyani özündə birləşdirən nəzəri və praktik sahələrin başında gəlir, bir sıra elm sahəsi ilə çulğuşması səbəbi ilə çox genişəhatəyə malikdir. Özünəməxsus dərin fəlsəfəsi ilə, sistematik bir əsasa söykənərək, qərar alma və təkmilləşdirmə prosesindəki mürəkkəbliyə psixologiya elmi ilə çıxış yolları tapılır. Süni intellektin ortaya çıxmásında böyük əhəmiyyəti olan fəlsəfə, maşının tətbiqi ilə ədədi təfəkkürlə çulğuşmış, fəlsəfə və riyaziyyatın ədədi təsviri ilə yeni riyazi dil yaradılmış, süni intellektin inkişafının və praktikada tədqiqinin əsası qoyulmuşdur. Nəhayət, qeyd etdiyimiz bütün elmləri və məlumatları kateqoriyalasdırıb, kateqorik məlumatlardan yenidən istifadə edilən əsərlərin yaradılması və işlək hala gətirilməsi isə bu sahənin mütəxəssislərinin fəaliyyət sahəsinə daxildir. Süni intellektə

ideyalar, perspektivlər və avadanlıqlar təmin edən fənlər, ağıllı maşınlar yaratmaq üçün nələrə ehtiyac olduğu nöqtəsində süni intellekt ilə əlaqədardır.

Fəlsəfə, riyaziyyat, məntiq, psixologiya, biologiya, mühəndislik və dilçilik süni intellektin əlaqəli olduğu və zəkanın müəyyən aspektlərinin avtomatlaşdırılması və təkmilləşdirilməsinin istiqamətləndirilməsi proseslərinə təkan verən elm sahələridir [10, 27]. Bu kontekstdə süni intellekt fəlsəfəsinin, fəlsəfə ilə olan əlaqəsini izah edəcəyik.

**Süni intellekt fəlsəfəsinin fəlsəfə ilə olan əlaqəsi.** Bəşəriyyət min illərdir məntiqlə mülahizə yürütsə də, bu bağışlanmasını təhlil etməyə çalışın ilk şəxs, özünün “sillogizm” adlandırdığı bir mülahizəsində yunan filosofu Aristotel olmuşdur. Aristotelin bu töhfəsinin süni intellekt üçün əhəmiyyəti forma ilə bağlıdır. Onun məşhur ifadəsində olduğu kimi, “bütün insanlar fanidir, bütün yunanlar insandır, ona görə də bütün yunanlar fanidir”. Bu məntiq, mülahizələrin avtomatlaşdırılması üçün aşağıdakı iki çıxış nöqtəsini təqdim edir:

- Sillogizm kimi mülahizə nümunələrini forma və ya şəkil olaraq göstərmək çətin məsələ deyil. Sillogizm, doğru kimi qəbul edilən iki mühakimə əsasında üçüncü mühakimə yürütməyə əsaslanan mülahizə üsulu, sillogizm və məntiqdir.

- Ümumi simvolların yerinə, müəyyən bir problemə xas xüsusi simvollar qoyulanda, hər hansı bir cavabı əldə etmək üçün sadəcə “qolu aşağı salmaq” kifayət edəcəkdir. Ümumi simvollar və oxşar keçid proseslərindən istifadə edilməsi, bütün müasir süni intellekt programlarının əsasını təşkil edir.

Süni intellektin fəlsəfi tərəfini araşdırın amerikalı filosof və fəlsəfə professoru H.Dreyfus, süni intellektin tarixinin Platonun əsərlərinə gedib çıxdığını qeyd edir. Onun əsərlərindən birində Sokrat həmsöhbətinə bele bir sual verir: “insan davranışlarını tutarlı və etibarlı edən xüsusiyyət nədir?” [12, 8-9]. Bu gün süni intellektin etika və əxlaq kimi müzakirələrin aparıldığı bir vaxtda Sokratın sualı dünyani dəyişmək imkanları günü-gündən artan insanların sağlam düşüncə, ləyaqət kimi xüsusiyyətləri necə kodlaşdırılması zərurətini ortaya qoyur.

Süni intellekt və fəlsəfə arasındaki əlaqənin əsası düşüncənin sistemləşdirilməsindədir. İnfomasiyanın kateqoriyalara görə təsnifatı və infomasiya istehsalında bu kateqoriyalar arasında əlaqələr şəbəkəsinin qurulması süni intellektin inkişafında fəlsəfənin əhəmiyyətini artırılmışdır. Süni intellekt əsasən maşın öyrənməsini əhatə edir. Bu baxımdan, öyrənmə və ağıl arasındaki əlaqənin müəyyən edilməsi, öyrənmə modellərinin işləniləbiləcək hazırlananlığı və biliyin hesablanan bilən alt qollara bölünməsi, əslində, bu sahədə fəlsəfənin zəruriliyini qəçiniləz edir [11, 59].

Şübhəsiz ki, süni intellekt fəlsəfəsi “bilmək”, “düşünmək”, “başa düşmək”, “xəbərdar olmaq” nə deməkdir” məsələsinin əksidir, lakin “süni

intellektin fəlsəfəsi daha geniş başa düşülməlidir - o, fundamental sosial-mədəni məsələlərə və şur probleminə birbaşa çıxışı var, fəlsəfənin əsas məsələsinin - şur və varlıq arasındaki əlaqənin əsas aspektlərini analitik şəkildə aydın ifadə edir. [2, 25].

Amerikalı filosof C.Makkarti süni intellekt fəlsəfəsini artıq öz “məsuliyyət sahəsi”nə qərar vermiş və müvafiq fəlsəfəni inkişaf etdirmiş digər özəl elm fəlsəfələri kimi fəlsəfi biliklərin eyni ixtisas sahəsi hesab edirdi. McCarthy süni intellekt fəlsəfəsinin xüsusiyyətlərini belə təqdim edir ki, istənilən süni intellekt sistemi, fəlsəfi müddəaların, əsasən qnoseoloji planın konseptual, metodoloji və program-informasiya bölməlerinin həyata keçirilməsini tələb edir.

Süni intellekt fəlsəfəsi, fəlsəfənin əsas bölmələri - ontologiya və qnoseologiya ilə sıx bağlıdır. Süni intellekt fəlsəfəsi təbii ağıl və süni intellekt məsələlərini ayrılmaz şəkildə müzakirə etməlidir [9, 4]. Bu mövzuya, süni intellekt problemləri ilə şur problemlərinin bu və ya digər dərəcədə ayrılmaz əlaqəsi mövzusuna bir sıra mütəfəkkirlər öz əsərlərində toxunmuşlar. Bundan başqa qeyd etmək lazımdır ki, süni intellekt fəlsəfəsi etika ilə açıq şəkildə kəsişir. Buna əsaslanaraq belə nəticəyə gəlmək olar ki, süni intellekt fəlsəfəsi mürəkkəb fənlərərəsi tədqiqatlar sistemidir [1,10].

**Süni intellektin inkişaf meylləri.** Süni intellekt sistemlərinin təcəssüm olunmuş versiyaları üzərində işləyən robototexnika sahəsinin, süni intellekt mövzusundaböyük əhəmiyyəti olduğu danılmaz faktdır. “Fiziki və əqli cəhətdən subyekt keyfiyyətlərini göstərən, lakin bioloji cəhətdən canlı olmayan qurulmuş sistemlər” robot adlanır [5, 6]. Robotun vahid tərifi olmasa da, robot cihazları, əvvəlcədən müəyyən edilmiş təlimatlara uyğun olaraq vəzifələrini yerinə yetirə və ətraf mühitlə qarşılıqlı əlaqə qura bilən maşınlardır. Robotun geniş şəkildə qəbul edilmiş mövcud izahına görə, robotların üç əsas komponenti var: ətraf mühiti müşahidə edərək dəyişiklikləri aşkar edən sensorlar, necə reaksiya verəcəyinə qərar verən prosessorlar və ya süni intellekt və robotun ətraf mühitə reaksiyasını ortaya qoyan praktiklər [13, 87]. Beləliklə, süni intellekt dediyimiz şey robotun qərar vermə tərəfidir.

XX əsrə tenxologiya tədricən inkişaf etdi və “insanabənzər” robotlar inkişaf etdirilə biləcək səviyyəyə çatdı. O qədər ki, robotlar insanlara kömək edən maşın olmaqdan daha çox insanı üstələyə bilən varlıqlar kimi xəyal edilməyə başlandı. Ətrafinı idarə edən, hərəkət edən və vəzifələrini əvvəlcədən müəyyən edilmiş təlimatlara və ya əmrlərə əsasən yerinə yetirən elektroməxaniki cihazlara istinad etmək üçün istifadə ediləcək robot sözü ilk dəfə 1920-ci ildə Karel Capekin (1890-1938) “Rossumun Universal Robotları” adlı oyununda istifadə edilmişdir.

Etimoloji mənşəyi çex dilində olan robot sözü bu dildə “məcburi əmək”, “məcburetmə” və “ağır iş” mənasını verir. “Rossumun Universal Robot-

ları”ndakı robotların diqqətəlayiq xüsusiyyəti, hər şeyi yadda saxlaya bilən yaddaşa malik olsalar da, düşünə bilməmələridir. Düşünən robot ideyası bu tarixdən təxminən 30 il sonra ortaya çıxacaq.

Isaac Asimovun 1950-ci ildə nəşr olunan və robot hekayələrini özündə cəmləşdirən “I, Robot (Mən robot)” kitabı robot anlayışını və insanlarla robotlar arasındaki əlaqənin təbiətini şübhə altına alan ilk elmi fantastika əsəridir. Robotlar inkişaf etdikcə ortaya çıxacaq problemlər haqqında düşünərək, müxtəlif növ robotlar qurur və “İnsan nədir?” sualını verir. Robotlarla bağlı sualı müzakirə edən Asimov robotların iş prinsiplərini “Üç Robot Qanunu” ilə müəyyən etmişdir:

1. Robotlar insanlara xəsarət yetirə bilməz və ya hərəkətsiz qalaraq insanların zərər çəkməsinə icazə verə bilməz;
2. Robotlar yuxarıdakı birinci qanuna zidd olmadığı müddətcə insanların verdiyi əmrlərə tabe olmalıdır;
3. Robotlar birinci və ya ikinci qanuna zidd olmadığı müddətcə öz varlıqlarını qorurnalıdır.

“Üç Robot Qanunu” həm də indi “robot etikası” adlanan sahənin başlangıç nöqtəsidir. Etik muxtariyyət, robotlar istehsal edilərkən müəyyən edilməli və tətbiq edilməli olan qaydaları müəyyən etmək üçün düşüncələr Asimovun “Üç Robot Qanunu”na bir töhfə və ya tənqid kimi yaradılmışdır.

Stiven Hokinq 2014-cü ildə dərc etdiyi bir məqalədə həqiqi düşünmə qabiliyyətinə malik kompüterin “bəşər tarixində ən böyük hadisə” olacağını və insandan daha ağıllı bir kompüteri elmi fantastika məhsulu hesab etməməyin “məsəl” olacağını söyləmişdir. “Tarixdəki ən böyük səhvimiz”, bugünkü məşhur müzakirəni alovlandıräkən, süni intellektlə şürurun tək varlıqda bütünləşməsinin fitilini atəşləmişdir [7].

Mövcud robot texnologiyası “xüsusi” və ya “dar” adlanan süni intellekt sistemlərindən istifadə edir. Dar mənada süni intellekt bir və ya bir neçə konkret tapşırıq üçün programlaşdırılmış intellekt deməkdir. Ən mürəkkəb kompüter oyunlarında belə, insanlardan çox daha sürətli və müvəffəqiyyətli olan kompüter proqramları, konsertlər hazırlayan və hətta verən süni intellekt, sürücüsüz ağıllı avtomobilər, yeməyin fotosəkilindən resept verən telefon proqramı, süni intellekt dodaqları insanlardan çox daha yaxşı oxuyan, bir-biri ilə ünsiyyət dilini inkişaf etdirən, sadə bir sözdən ibarət əmrlərdən başlayaraq cümlələr qurmağa başlayan və hətta öz dilində qrammatik quruluş yaranan süni intellekt, riski hesablaya bilən süni intellekt ürək döyüntüsü hərəkətlərindən infarkt və digər bioloji məlumatlardan xərçəng riski, hesabat yaza bilən, birjada ticarət edə bilən və qutular daşıya bilən süni intellekt. Kompüter görmə qabiliyyətini istifadə edərək görmə maneəlilər və bunlara hər gün əlavə edilən bir çox inkişaf, gündəlik həyatımızda qarşılaştığımız süni zəkanın funksional, lakin dar tətbiqləridir. Süni intellektə malik bu maşınların gördüyü işlər adı və

proqnozlaşdırıla bilən vəzifələrdən ibarətdir. Çünkü onların programlaşdırıldığı vəzifədən başqa heç bir iş görmək qabiliyyəti yoxdur. Çox yaxın vaxtlara qədər, süni intellekt investisiyalarının əksəriyyəti bu şəkildə dar ixtisaslaşdırılmış sistemlərə edilirdi.

Stiven Hokinqin bəşər tarixində ən böyük hadisə olacağını təxmin etdiyi süni intellekt o qədər də dar bir süni intellekt deyil; Onlar yeni fikirlər irəli sürə bilən, daha əvvəl qarşılaşmadıqları mühitlərə uyğunlaşa bilən, özləri üçün “yeni” adlandırılara biləcək problemlərə həllər istehsal edən, geniş zəka və düşünmə qabiliyyətinə malik süni zəkalardır. Süni intellekt fərqinin dar-geniş mənası zəif-güclü süni intellekt fərqinin başqa bir təfsiridir. 200 nəfərin süni intellektlə bağlı araştırma apardığı ümumi süni intellekt üzrə sorğunun nəticələri açıq şəkildə göstərir ki, biz dar süni intellekt tədqiqatından geniş süni intellekt tədqiqatına keçid prosesindəyik. Müvafiq olaraq, respondentlərin 42%-i düşünmə maşınının 2030-cu ildə mümkün olacağını, 25%-i bu tarixin 2050, 20%-i isə 2100 olacağını; yalnız 2% düşünən maşının heç vaxt mövcud olmayıacağına inandığını deyir [3, 196-197]. Bir çox tədqiqatçıya görə, Google, Amazon, Facebook kimi iş modellərinin mərkəzinə süni intellekt qoyan şirkətlərin yüksəlişi, hətta onların süni intellekt üzərində rəqabətə girmələri süni intellektin geniş olduğunu göstərən siqnallar kimi qəbul edilməlidir. Yaxınlaşır. Bənzər rəqabətin ölkələrin süni intellekt maliyyələşdirməsi və siyasetləri arasında da yaşandığını nəzərə alsaq, indi super süni intellekt dövrünə doğru sıçrayışda olduğumuzu söyləmək səhv olmaz.

Süni intellektin gələcəyi ilə bağlı müzakirələrdə ümumi inam ondan ibarətdir ki, ümumi süni intellektə nail olunduqdan sonra insan intellektini üstələyən süni sistemlərin inkişafı çox sürətlə baş verəcək. Özünü təkmilləşdirə, dizaynını yeniləyə, program təminatını yeniləyə bilən süni sistem, özünün daha yüksək versiyasını, o versiya isə eyni texnika ilə özünün daha yüksək versiyasını istehsal edə biləcək və sistem hər revizyonla daha ağıllı olur [6, 264]. Bu dövrənin insanlardan milyonlarla dəfə daha ağıllı bir maşının meydana çıxması bu baxımdan təəccübülü deyil.

İlk dəfə kompüterlərin qabaqcılı sayılan Con von Neumann tərəfindən istifadə edilən “təklik” anlayışı, super zəkaların qurulması ilə meydana çıxması ehtimal edilən texnologiya dövrünə verilən addır. Bu gün təklik dedikdə ağıla gələn ilk ad, şübhəsiz ki, Ray Kurzueildir. Təkliyin 2045-ci ildə reallaşacağı tarixə işaret edən Kurzweilin fikrincə, texnoloji təkliyin xaricində insan zəkasının müxtəlif beyin implantları ilə inkişaf edəcəyi və insan və maşın birləşəcək. Bu birləşmənin nəticəsi həm də insanın ölməzliyi ilə nəticələnəcək; Bioloji bədənimizi ölümsüz edə bilən texnologiyalarla yanaşı, zəhnini ölümsüzlük də insan zəhnini maşına yükləyərək mümkün olacaq.

Süni intellektin inkişafının idarə oluna bilməyən bir intellekt növünü ortaya çıxaracağından narahat olaraq, bu sahədə bütün araşdırılmaların “dost süni

“intellekt” adlandırılın etik süni intellektə yönəldilməsi lazım olduğu müvafiq dairələr tərəfindən daim vurğulanır. Dost olmayan güclü süni intellektdən qorunmaq üçün strategiyalar hazırlanır. Bu yanaşmaya görə, özünü inkişaf etdirən güclü süni intellekt ilkin vəziyyətinə qaytarıla bilmədiyi üçün insana uyğun və insani dəyərləri dəstəkləyən süni intellekt ilk dəfə və səhvsiz istehsal edilməlidir. [8,613]. Bununla belə, gələcəyin süni intellektinin insanların sahib olduğu etika və dəyərlərə sahib olmasını təmin edəcək strategiyalar hazırlamaq mümkün görünmür. Bundan əlavə, bu sahədə hər bir qayda və təcrübə istisnasız olaraq bütün dövlətlər tərəfindən qəbul edilməli və işlədilməlidir, ona görə də hakimiyyəti ələ keçirmək istəyi “dost süni intellekt” strategiyalarına imkan verməyəcək. Bu mənada ölümcül süni intellektdən istifadə bəşəriyyət üçün qorxulu ssenarilər mənbəyidir; çünkü görünən odur ki, dövlətlərin tərk etmək istəmədiyi güc yarışı onların yalnız etik prinsiplərə tabe olan süni intellektlə məhdud istehsal yanaşmasına mane olacaq.

Süni intellektin istehsalını dostluq süni intellektlə məhdudlaşdırmaq mümkün olsa belə, insan zəkasını üstələyən maşınların olacağı bir dünyada bu vəziyyətin məşgulluq və iqtisadiyyata mənfi təsirləri süni intellektin gələcəyi üçün müzakirə edilən məsələlər arasındadır. Kəşfiyyat. İnsanların alacağı təlimlər onların maşınlarla rəqabət apara bilməsi üçün kifayət etməyəcək və hətta insanlara xas olduğu düşünülən işlər də risk altında olacaq [6, 264]. Bu gün rutin və proqnozlaşdırıla bilən işlərdən ibarət peşələr maşınlarla əvəz olunmağa başlısa da, güclü süni intellektlə yanaşı yaradıcılıq tələb edən iş sahələrinin də maşınların nəzarətində olması mümkündür.

Xalq psixologiyasında süni intellektin qarşılığını belə ifadə etmək olar: kompüterlər, maşınlar vəyaxud robotlar insan zəkasına çatacaq, hətta insan zəkasını da keçəcək. Süni intellekt araşdırması davamlı olaraq bu iddianı dəstəkləyən inkişaflara şahidlik edir. Google-un Deep Mind layihəsi, AlphaGo və daha sonra AlphaGo Zero-nun uğurları, özünüdərk sinağından keçən və daim yenilənən robotlarla bəlkə də 10 il əvvəl ancaq piçıldayan super zəkanın müzakirələri bu günlərdə yüksək səslə səsləndirilməyə başladı. təklik anlayışı ilə bağlı ssenarilər [4, 501-502]. Bu da düşündürүcüdür ki, təklik və onu dəstəkləyən elmi dəllillər hər gün fərqli bir kanalla təqdim olunmağa davam etsə də, hələ də cavab gözləyən fundamental və qədim fəlsəfi problemlər var: “İnsan zəkasını aşmaq nə deməkdir? İnsan zəkasının mənəsi nədir və onun şüurla əlaqəsi nədir?” Bir fikir ondan ibarətdir ki, biz super zəkalar haqqında danışmaqdan əvvəl beyni və ya insan şüurunu təqlid edən bir sistem inkişaf etdirmək üçün gözləməli deyildik, çünkü kompüterlər insanın hesablama qabiliyyətini və sürətini çox üstələyib. Başqa bir görüş isə üstün zəkaların zəruri şərtinin şüur olduğunu vurğulayır.

Süni intellekt fəlsəfəsinin əsas müzakirələrini problemləri həll etmə metodlarına görə dörd başlıqda toplamaq mümkündür. Birinci qrup təfəkkürün

semantik məzmununu müzakirəyə açaraq süni intellektin mümkünlüyünə məhəl qoymur. İkinci qrup rasionallığın mahiyyəti ilə bağlı süni intellektə qarşı arqumentlər irəli sürür. Üçüncü qrupa daxil olan süni intellektin filosofları məsələyə insanın transsensual təfəkkür gücü vasitəsilə baxaraq, süni intellektin reallaşmasının mümkünlüyünü qiymətləndirirlər. Son qrupda süni intellektlə bağlı müzakirələr ağıllı maşının fiziki quruluşu üzərində aparılır.

**Nəticə.** Burada tədqiq olunan mənbələr, onu deməyə əsas verir ki, süni intellekt fəlsəfəsi kifayət qədər gənc, lakin fəal inkişaf edən fəlsəfə sahəsidir. Ötən əsrin ikinci yarısında müstəqil istiqamət kimi seçilən bu fəlsəfə, fəlsəfənin digər bölmələri ilə qırılmaz şəkildə bağlıdır və bunu əksər müəlliflər təsdiqləyir. Lakin, digər fənlərlə əlaqələrin müxtəlifliyinə baxmayaraq, o, cavab axtardığı “maşın düşünə bilərmi?” sualına görə hələ də kifayət qədər dar “ixtisaslaşmışdır”.

### Ədəbiyyat

1. Алексеев, А.Ю.Философия искусственного интеллекта - концептуальный статус комплексного теста Тьюринга: автореф. дис. ... д-ра философских наук. – Москва: Московский гос. ун-т им. М.В.Лобачевского, – 2016. – 482 с.
2. Алексеев, А.Ю. (2006). Уровни изучения искусственного интеллекта // - Материалы студенческой конференции. Философия искусственного интеллекта, – 2006. – с. 24–35.
3. Barrat, J. Our final invention: artificial intelligence and the end of human era. – New York: Thomas Dunne, – 2013. – 322 p.
4. Bringsjord, S.J., Real robots that pass human tests of self-consciousness. Proceedings of IEEE the 24th International Symposium on Robots and Human Interactive Communications. – 2015.– 498-504 p.
5. Ersoy, Ç. Robotlar, yapay zeka ve hukuk. – İstanbul: On iki levha, – 2017. – 226 s.
6. Ford, M. Robotların yükselişi yapay zeka ve işsiz bir gelecek tehlikesi. – İstanbul: Kronik, – 2018. – 336 s.
7. Hawking S., Russell S., Tegmark M., Wilzeck F. Stephen Hawking: Transcendence Looks At the Implications of Artificial Intelligence- But Are We Taking AI Seriously Enough?: [Electronic resource] / The Independent.– May 1, 2014. URL: <https://www.independent.co.uk/news/science/stephen-hawking-transcendence-looks-at-the-implications-of-artificial-intelligence-but-are-we-taking-9313474.html>.
8. Kurzweil, R. İnsanlık 2.0. – İstanbul: Alfa, – 2017.
9. Ладов, В.А. Философские проблемы искусственного интеллекта. – Томск: Томский Г.У., – 2006. – 42 c.

10. Nilsson, N.J. Yapay zeka geçmişi ve geleceği. – İstanbul: Boğaziçi Üniversitesi, – 2018. – 695 s.
11. Разин, А.В. Этика искусственного интеллекта // –Философия и общество. – 2019. № 1, – с. 57-73
12. Russell, S.J., Norvig, P. Artificial Intelligence. A Modern Approach. - New Jersey: Upper Saddle River, – 2009. – 1110 p.
13. Singer, P.W. Robotik savaş: 21. yüzyıldaki robotik devrim. – Ankara: Buzdağı, 2015. – 576 s.